

**“Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün
Milli Fəaliyyət Planı”nın Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsində icrası üzrə illik iş planı**

MFP №-si	Tədbirin adı	Qiymətləndirmə indikatorları	İcraçı	İcra müddəti (illər üzrə)
1. Elektron xidmətlərin təkmilləşdirilməsi				
1.1.	Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi, siyahıda olan, lakin tam fəaliyyət göstərməyən xidmətlərin fəaliyyətinin təmin edilməsi və “Elektron hökumət” portalına yeni xidmətlərin inteqrasiya edilməsi	Elektron xidmət növlərinin siyahısında olan təkmilləşdirmələr, portalda fəaliyyəti təmin edilən və yeni inteqrasiya edilən elektron xidmətlər və onların sayı	İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi, Qanunvericilik və hüquq ekspertizası şöbəsi	2016-2018
1.3.	“Elektron hökumət” portalının imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatların keçirilməsi	Keçirilmiş ictimai maarifləndirmə tədbirləri və təqdimatlar	İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi	2016-2018
1.4.	Elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi	Asanlaşan prosedurlar və həyata keçirilmiş tədbirlərlə bağlı məlumatlar	Qanunvericilik və hüquq ekspertizası şöbəsi, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi	2016-2017
2. İnformasiya əldə edilməsinin təmin olunması				
2.4.	Dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə	Hazırlanmış mobil versiyalar və həyata	İnformasiya texnologiyaları və	2016-2018

	səhifələrinin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsi	keçirilmiş tədbirlərlə bağlı məlumatlar	ictimaiyyətlə əlaqələr şöbəsi	
4. Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin genişlənməsi və ictimai iştirakçılığın artması sahəsində				
4.1. Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi				
4.1.1.	Açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin prioritet istiqamət kimi müəyyən edilməsi	Prioritetin müəyyən edilmə forması və dəstəklənən layihələrin sayı	İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi, Qanunvericilik və hüquq ekspertizası şöbəsi	2016-2018
4.1.3.	“Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılması və fəaliyyətinin dəstəklənməsi	Platformanın yaradılması və fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər	İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi, Qanunvericilik və hüquq ekspertizası şöbəsi	2016
4.2. İctimai iştirakçılığın genişləndirilməsi				
4.2.1.	İctimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi	Yeni yaradılmış ictimai şuralar, onların fəaliyyəti ilə bağlı məlumatlar	İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi, Qanunvericilik və hüquq ekspertizası şöbəsi	2016-2018
4.2.2.	İctimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi	İnternet resurslarda elektron bölmələrin fəaliyyəti və yerləşdirilmiş məlumatların sayı	İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi	2016-2018
5. Maliyyə şəffaflığının təmin edilməsi				
5.6.	Büdcə təşkilatları tərəfindən dövlət satınalmaları ilə bağlı məlumatların internet səhifələrində yerləşdirilməsi	Satınalmalarla bağlı məlumatların açıqlanması	İşlər şöbəsi, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr	2016-2018

			şöbəsi, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, komitə yanında Dövlət Akkreditasiya Xidməti, komitə yanında Dövlət Metrologiya Xidməti, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu, Respublikas Elmi-Texniki Kitabxanası	
8. Korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi				
8.6.	“ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi	Həyata keçirilmiş tədbirlər	Qanunvericilik və hüquq ekspertizası şöbəsi, Texniki tənzimləmə və standartlaşdırma şöbəsi, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi, Daxili nəzarət sektoru	2016-2018
8.7.	Sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi	Müraciətlərə baxılması işində olan təkmilləşdirmələr	İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi, Daxili nəzarət sektoru Qanunvericilik və hüquq ekspertizası şöbəsi, Metrologiya şöbəsi, Patent şöbəsi,	2016-2018

			Ümumi şöbə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, komitə yanında Dövlət Akkreditasiya Xidməti, komitə yanında Dövlət Metrologiya Xidməti, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu, Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent), Təcrübə-Sınaq Mərkəzi (AzTEST), komitənin Apellyasiya Şurası	
8.9.	İqtisadi sahədə həyata keçirilən islahatlar, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi	Həyata keçirilmiş məlumatlandırma tədbirləri	İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi	2016-2018
10. Maarifləndirmə və əməkdaşlıq				
10.2.	Müxtəlif hədəf qrupları, o cümlədən dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış üzrə təhsil-tədris proqramlarının hazırlanması, təlim və treninqlərin keçirilməsi, belə təşəbbüslərin dəstəklənməsi	Hazırlanmış tədris proqramlarının, keçirilmiş təlim və treninqlərin və cəlb edilmiş şəxslərin sayı	Qanunvericilik və hüquq ekspertizası şöbəsi, Daxili nəzarət sektoru, Kadrlar şöbəsi	2016-2018
10.4.	Açıq hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində sosial çarxların, bukletlərin, yaddaş	Hazırlanmış və paylanmış təşviqat materialları	İnformasiya texnologiyaları və	2016-2018

	kitabçalarının və digər maarifləndirici materialların nəşri və paylanması	barədə məlumat	ictimaiyyətlə əlaqələr şöbəsi	
11. Fəaliyyət Planının icrasının monitorinqi və nəzarətin təşkili				
11.1.	Fəaliyyət Planının icrasının monitorinqi prosesinə informasiya texnologiyalarının tətbiqi üzrə tədbirlərin görülməsi, dövlət orqanları tərəfindən Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasına məsul şəxslərin müəyyən edilməsi	Elektron proqram təminatının hazırlanması, məsul şəxslərin müəyyən edilməsi və onlar üçün təlimlərin keçirilməsi	İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi, Daxili nəzarət sektoru	2016-2018
11.2.	Dövlət orqanlarının daxili nəzarət qurumları ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar arasında məlumat mübadiləsi və səmərəli əlaqələndirmənin təşkili	Yaradılmış əlaqələndirmə mexanizmi	Daxili nəzarət sektoru	2016-2018
11.5.	Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması və onların fəaliyyətinin dəstəklənməsi	Dəstəklənmiş layihələrin sayı	İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi, Qanunvericilik və hüquq ekspertizası şöbəsi	2016-2018
11.6.	Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi	Həyata keçirilmiş sorğu və araşdırmalar barədə məlumat	İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi Daxili nəzarət sektoru	2016-2018